



[Aytullah Xameneinin maviri: Azərbaycan ial edilmə razılığı boaldı](#)

slam nqilabnn Byk Rhbrinin beynlxalq mslr zr maviri: "Azərbaycan ial edilmə razılığı".boaldı

AranNews - slam nqilabnn Böyük Rhbri hzrt Aytullah Xameneinin beynlxalq mslr üzr müaviri doktor Vilayti “Keyhan” qzetin verdiyi müsahib deyib: “rann iki qonusu Azərbaycan v Ermnistan arasnda müharib v sionist rejimi, Türkiy v tkfirçi terrorçularn bu mühariby daxil olmas, döyüsnasnda bzi vaxtlarda ran razisin mrmisi narahatedici haldr v drhal ;dayanmaldr.”

oktyabrda doktor Vilaytinin ofisind ba tutmu müsahibni tqdim edirik 5 Ermnistan-Azərbaycan müharibsi hekaysindn bel - görünür ki, bu iki ölknin bir msl üzrind ixtilaf larnn kökü çox qdimdir. Hr iki ölq Qarabaa sahiblik üzrind bir-birinin canna düüblr. Lakin bu müharib bard xbrlri diqqtl izdikd görürük ki, bu müharibd digr trflr d itirak edir. Msln Türkiy, sionist rejimi. Bu msl mövzunu bir az da mürkkbdilir. Bu iki trfin Qaraba müharibsind müdaxil etmkd ?sas maraq v mqsdli ndn ibartdir

vvlc, demliym ki, biz bir sra mntiqli prinsiplr inanrq v o prinsiplrdn biri d - bütün ölkrin razi bütövlüyün hörmtl yanamaqdr. Bu, elc d BMT-nin Nizamnamsinin prinsiplrindn biridir. Biz d BMT-nin bir üzvü kimi bu prinsip tkid edirik. Xüsusil d müharib edn hr iki ölq bizim imal qonularmzdr. Burada bir ölknin razisi digr ölq trfindn ial edilmidir. Azərbaycan cnuvunda bir sra razilr, tqribn 7 hr Ermnistan trfindn ial edilib. Bu haqda BMT-d 4 qtnam qbul edilmidir v bütün qtnamtlr ermnilrdn ial etdiklri Azərbaycan torpaqlarndan çxma, beynlxalq srhdrlr qaytma tlb edir. BMT-nin üzvü olan bütün ölklr bu prinsip ml etmidir. Ona gör d Ermnistandan tlbimiz budur ki, ial etdiyi razilri Azərbaycan Respublikasna qaytarsn. Bu ial nticsind hmin torpaqlardan 1 milyondan çox insan köçkün dümüdür, onlar tezlikl öz torpaqlarna qaytmaldr. Biz Flstin torpaqlarnn sionist rejimi trfindn ial edilmsin etiraz etdiyimiz kimi, burada da hmin mövqeni .seçirik

Digr bir msl odur ki, bunun hll yolu heç vchl hrbi yol deyil v siyasi yolla hll olunmaldr. Bu üzdn biz hrbi addmlara qar çxrq. Çünki müharibd adi camaata ziyan dyir. Xüsusil d son günldr yaay mntqlri at tutulur. Bu müharib hr iki ölq halisinin zrrin v bölgnin thlüksizliyi leyhindir. Bzilri knardan müharibni alovlandrirlar; sionist rejimi v Türkiy kimi. Türkiy müharibnin davam etmsin n üçün israrldr? Bu ölq bacarsa, müharibnin bitmsin kömk etmidir. Bu rtl ki, Azərbaycan ial edilmə hrlri mütlq azad olunsun. Sionist rejiminin özünün tmli qanunsuzdur v ial edilmə digr razilr, yni Flstin torpaqlar üzrind qurulub v bu bard fikir bildirmə sla haqq yoxdur. Sionist rejimi bu bölqd fitn

salmaqdan baqa bir i etmir v bu bölgd onun hüzuru olmamaldr. Türkiyd olan dostlarmza tövsiy edirik ki, od üzrin neft tökmkdns, kömk edin biz, siz v bölgnin digr ölkri mzlumu himay edk, Azrbaycann ial edilmi mntqlrinin azad olunmasna kömk edk, imkan daxilind ial edilmi razilrin azad olunmasnn insanlarn .qannn tökülmsi bahasna baa glmsinin qarsn alaq Baqa bir msl is bundan ibartdir ki, biz hm Ermnistan, hm d Azrbaycanla qonuyuq. Mslht bel tlb edir ki, bu qonularmz bir-biri il müharib etmsin. Ermnistan bizim qonudur. Azrbaycanla is bundan lav çoxlu ortaqlqlarmz vardr; din, mzhb, tarix v mdniyyt. Çox az ölk taplar ki, ran v Azrbaycan kimi bel bir ortaqlqlara malik olsun v bir-birin bu qdr yaxn olsun. Biz Azrbaycann taleyi üçün tamamil narahatq v etiqadmz budur ki, Azrbaycann razi bütövlüyü qorunmal .v ial edilmi razilri boaldmaldr

Ermnistanla da qonuyuq v qonuluqda uzun ortaql tariximiz vardr. N ermnilrin, n d azrilin tlafat vermsini istmirik. Hm müslman, hm d xristian tam min-amanlqda yaamaldr. Digr trfdn is Azrbaycann tapdalanm hüquqlar tmin edilmi, ial edilmi razilri ona qaytarlmaldr, bellikl qan tökülmsin son qoyulmaldr. slam Respublikas da iki qonu ölk arasnda vasisitçilik v sülh üçün lindn glni sirgmyck. Fransa dünyann o trfindn müdaxil edir v bu mslr bard fikir bildirir. Bu mslrin Fransaya n aidiyyat vardr? Biz bu bard söhbt edirik, iki qonu ölknin v onun halisinin taleyindn narahat olduumuz üçündür. Biz kimins bölgni qardmasna, digr ölklerin dünyann baqa yerlindn glrk Cnubi Qafqazda rann imalnn min-amanln thlüky salmasna icaz vermirik. Biz baqalar trfindn yaradlan bu qarqln qarsnda dayanrq. Bizim inancmz budur ki, hr iki ölknin maraqlarnn tmini, o cümldn ial edilmi .razilrin boaldlmas üçün sülh brqrar olmaldr

Türkiynin Suriya v raqda qara dosyesi vardr v bir müddtdir ki, - müxtlif bhanlr Liviyann daxili münaqisin d müdaxil edir. ndi is Ermnistan- Azrbaycan müharibsin daxil olmur. rdoann bu ?müdaxillrd mqsdndir

ki qonu ölk kimi Türkiy il çox yax münasibtlrimiz vardr - v Türkiynin problemlrinin hll olunmasn istyirik. Lakin bir dost kimi Türkiyy tövsiy edirik ki, trflrdn birini, yaxud hr ikisini mühariby tviq etmk vzin, onlar sülh tviq etsin. lbtt, trflrin haqlarnn qaytmas rti il. Xüsusil d bu msld azrilr zrr çkmidir, hrlri ial olunmur v çoxlu insanlar köçkün dümüdür v onlar öz yurdlarna qaytmaldr. Mntiqi v alabatan yol bu deyil ki, trflrdn birin hrbi dstk versn v qar trf d dstk üçün baqalarn kömy çarsn, bellikl bölgn knar güclrin aya bu mntqy açlsn v bölg böhran mrkzin çevrilsin. Qafqaz regionu digr regionlarla müqayis edils deyil v bu bölg çox hssasdr. Qafqazn thlüksizlyi asan msldirmi ki, onun bard bu qdr asan qrar versn! Onun barsind all davranmaq lazmdr v od üzrin benzin tökmkdn .çkinmk lazmdr

Ouml;tn günldr fqanstanl v suriyal kimi müxtlif milltlrdn olan& - tkfirçi terrorçularn Azrbaycana, sasn d ran srhdin yaxn olan bölg köçürülmsi bard bir sra xbrlr yayld v bu çox narahatedici haldr. Tkfirçi qruplarn yaradlmasnn sas sbbi ilrin

**Umsidir. Dorudanm bu tkfir il i lksin
?kml;mk etmk ¸n Azrbaycana gliblr**

Uuml;midvarq ki, tkfir il terror ularn bu buml;lgly glmsi xbril -
duml;zguml;n olmasn. gr bel olsa, l-Qaid ifrat ilar v D-i buml;lgly
gtirn hr ks cavabdehlik damaldr. D v vhabi ifrat ilar Amerikann lind altdir.
Onlarn qarsn almaq lazmdr. Suml;zsuml;z ki, Azrbaycan v Ermnistan
¸ox pis ke¸mii olan, yni Suriya v raqda bu qdr cinayt tuml;rtmi
tkfir ilrin bel bir hssas buml;lgly gtilimsin he¸ vchl raz deyillr.
Bu tkfir ilrin niyyti xeyirli deyil, sizin d toxunduunuz kimi tkfir ilrin
burada olmas bu iki ¸knin xeyrin deyil. Tkfir ilri bu buml;lgly
gtirlnrin d niyyti sui-istifad etmkdir v onlarn huml;zuru il buml;lgly
.numl;fuz etmk istyirlr

**Siz tkfir il-terror u qruqlarn gtilimsi il bal yaylm xbril tsdiq -
?edirsinizmi**

Mnim bu haqda dqiq mlumatm yoxdur. gr bel bir xbr duml;zguml;n olsa, -
.onda muml;tlq thluml;klidir v biz qabaqlayc addmlar atmalyq

**Cnab doktor Vilayti! Tkfir ilrin ran srhdlri yaxnlnda huml;zuru bizim -
¸n duml;zuml;ln haldrm? gr duml;zuml;lmzdirs,
bu kuml;¸ruml;lm davam edcyi surtd bizim buna
?muml;nasibtimiz nec olacaq**

Baxn, ¸bhsiz ran slam Respublikas ¸ thluml;ksizliyini v -
srhdlrini qitiyytl qoruyur. Bu bard d biz he¸ bir ks ¸¸n
¸bh qoymamq. Terror u qruqlarn, Amerika v sionist rejiminin lind
alt olanlarn bizim srhdlrimizin yaxnlnda yuva qurmasna he¸ cuml;r
.icaz vermrik v suml;zsuml;z ki, onlara cavab verilck

ran slam Respublikas bu guml;c malik olduunu suml;but etmidir. Bunun
numl;munsi kimi raq v Suriyadak tkfir ilri guml;strmk olar. Allah
rhmt etsin, hid Suml;leymaniy. Bir vaxt dedi ki, filan muml;ddt D
tkfir ilri muml;vcud olmayacaq. Elan etdiyi vaxtdan daha tez onlarn
kuml;kuml;numl; ksdi. ndi d, bizim xalqmz hmin xalqdr. Biz Sddamn
rana huml;cumunda v Amerikann rana huml;cumunda da ¸ox
guml;cluml; ml etdik v ¸zuml;muml;zdd kk-¸bhy yol
vermirik. gr kims terror ular thrik etmkl rana zrr yetirmiyi
duml;¸ns, buna duml;zmycyik. ran slam Respublikasn da
duml;zuml;m hddi vardr. Bzi vaxtlarda bir qlp, bir guml;ll ran razisin
duml;¸rs, bu davam ed bilmz. Biz buml;lgnin bdxahlar vasitsil
.yaradlm hadislrin qarsnda muml;hkm dayanacaq